



AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASIYA XİDMƏTİ YANINDA İCTİMAİ ŞURA

HESABAT

2022-ci il

Hesabatın təqdim olunma tarixi: 31 dekabr 2022-ci il

İctimai Şuranın iclasları:

Hesabat dövründə Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın aşağıdakı iclasları keçirilmişdir:

28 yanvar 2022-ci il: Bakı Regional Miqrasiya İdarəsinin inzibati binasında keçirilən iclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların hazırkı vəziyyəti, gündəlik işləri və aidiyyəti üzrə hesabatlılığı haqqında fikir mübadiləsi aparılmış, ilin ilk 6 ayı üzrə icrası nəzərdə tutulan tədbirlər müzakirə edilərək təsdiq olunmuşdur. Qeyd olunmuşdur ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar ötən ilin ikinci yarısında üzərilərinə düşən vəzifələri əsasən yerinə yetiriblər. İşçi qruplardan daxil olan təkliflər ümumiləşdirilmiş şəkildə 2022-ci ilin fəaliyyət planına daxil edilmişdir. 2022-ci ildə ictimai nəzarətin daha konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində maraqlı olan İctimai Şura üzvləri fəaliyyət planını təsdiq etmiş və yeni fəaliyyət istiqamətləri ilə bağlı bir sıra təkliflər irəli sürmüşlər.



Mənbə: https://www.migration.gov.az/az/news_detail/15116

18 fevral 2022-ci il: Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə keçirilən İctimai Şuranın növbəti iclasında miqrasiya sahəsində cari vəziyyət, Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın gələcək perspektivləri və 2022-ci ilin birinci yarım ili ərzində planlaşdırılan birgə layihələr və həyata keçiriləcək tədbirlər müzakirə olunmuşdur.

Tədbirdə Xidmət rəisi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın effektiv fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını qeyd etmiş və əldə olunan uğurlarda bu təsisatın rolunu yüksək qiymətləndirmişdir.



Mənbə: https://migration.gov.az/az/news_detail/15154

21 aprel 2022-ci il: İclasda cari ilin fəaliyyət planı və İctimai Şura yanında fəaliyyət göstərən işçi qrupların müvafiq dövrü əhatə edən hesabatları dinlənilmiş, görülən işlərlə bağlı fikir mübadiləsi aparılmış və icrası nəzərdə tutulan tədbirlər müzakirə edilmişdir. Bildirilmişdir ki, son 3 ayda Şura üzvlərinə müraciət edən 100-ə yaxın əcnəbiyə zəruri hüquqi məsləhətlər verilmiş, ehtiyacı olan şəxslərə müxtəlif istiqamətlərdə məlumat dəstəyi göstərilmişdir. Qeyd edilmişdir ki, İctimai Şuranın nəzdində fəaliyyət göstərən işçi qruplar cari ilin 1-ci rübündə vəzifələrini uğurla icra etmişlər.



Mənbə: https://migration.gov.az/az/news_detail/15218?fbclid=IwAR3IZPnJclqbnzkRAhN1E2K72a3azXX116V6Bz-CMM7bqeMnpjhWcdsdsU8

27 iyul 2022-ci il: İclasda cari ilin birinci yarısında həyata

keçirilmiş işlərə nəzər salınmış, ilin ikinci yarısında icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılmışdır. Vurğulanmışdır ki, illik fəaliyyət planında yanvar-iyun aylarına dair yer almış fəaliyyətlər əsasən icra olunmuş, bu barədə məlumat həm mediada geniş işıqlandırılmış, həm də hesabat şəklində aidiyyəti üzrə Xidmətə təqdim edilmişdir. Xüsusilə qeyd olunmuşdur ki, Şuranın nəzdində psixoloji yardım, əmək miqrasiyası, təhsil, turizm və digər sahələrdə fəaliyyət göstərən işçi qrupları aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş və əcnəbilərin inteqrasiyasını şərtləndirən əlverişli mühitin yaradılması üçün zəruri səylər göstərmişlər. Tədbir iştirakçılarının ümumi qənaətinə görə, cari ilin birinci yarısında həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.



Mənbə: https://aktor.az/?p=49605&fbclid=IwAR1b_Hvb4hneU9cvyQpbfJbZSH_q9wMeBvMjHRiWp1drZOQvyFpsxh1FhkM

İclasda İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra ediləcək tədbirlər barədə danışmış, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış etmişlər. Xüsusilə qeyd olunmuşdur ki, qarşıdan gələn aylarda miqrasiyanın aktual məsələləri ilə bağlı ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək, bölgələrdə monitorinqlər aparılacaq və əcnəbi miqrantların inteqrasiyası üçün dəstək proqramları icra ediləcəkdir.

Miqrasiya qaydaları ilə bağlı müraciət edən şəxslərə məsləhətlərin verilməsi və zəruri dəstəyin göstərilməsi:

Hesabat dövründə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya çoxsaylı əcnəbi və vətəndaşlığı olmayan şəxslər müraciət etmişdir. Belə ki, bu dövrdə Ukraynadan (58 nəfər), Rusiyadan (24 nəfər), Türkiyədən (18 nəfər), Gürcüstandan (17 nəfər), İrandan (9 nəfər), Qazaxıstandan (4 nəfər) və digər müxtəlif ölkələrdən olan miqrantlara hüquqi məsləhətlər verilmiş (ümumilikdə 145-dən çox şəxsə), onların ölkə ərazisində olarkən

müvafiq müraciətlərinin hazırlanması məsələlərinin həlli istiqamətində zəruri texniki dəstək göstərilmişdir. İctimai Şuraya ünvanlanmış əksər müraciətlər müsbət həll edilmişdir.

Əcnəbilərə aşağıdakı istiqamətlər üzrə məsləhətlər və texniki dəstək göstərilmişdir:

- olduğu yer üzrə qeydiyyat;
- vətəndaşlıq məsələləri;
- müvəqqəti yaşamaq icazəsinin verilməsi;
- daimi yaşamaq icazəsinin verilməsi;
- iş icazəsinin verilməsi;
- sığınacaq məsələləri;
- emiqrasiya məsələləri;
- bank və digər məsələlər .

Əcnəbilərlə yanaşı, İctimai Şuraya həm də xaricdə yaşayan **Azərbaycan Respublikasının 8 nəfər vətəndaşı** müraciət etmişdir. Müraciətlər əsasında həmin şəxslərin hazırda yaşadıkları ölkələrdə mövcud miqrasiya qanunvericiliyinin qeydiyyat, əmək fəaliyyəti və digər aspektləri üzrə müəyyən dəqiqləşdirmələr aparılmış, onlara zəruri məlumat və tövsiyələr verilmişdir.

Miqrantlara psixoloji, humanitar və digər istiqamətlərdə dəstəyin göstərilməsi:

İctimai Şuranın nəzdində fəaliyyət göstərən Miqrantlara psixoloji yardım üzrə İşçi Qrup çərçivəsində "Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşəbbüsü ilə BMTQAK-ın himayəsində olan **54 nəfər sığınacaq axtaran şəxslərə** (əsasən Əfqanıstandan) və onların ailə üzvlərinə psixoloji məsləhətlər verilmiş və zəruri psixoloji dəstək göstərilmişdir.

Hesabat dövründə bir Əfqanıstan və bir İran vətəndaşına zəruri tibbi xidmətlərdən yararlanmalarına dəstək göstərilmişdir. Hazırda həmin şəxslərin səhhəti qənaətbəxşdir və onlar müvafiq qurumların nəzarəti altındadırlar.

Miqrasiya siyasəti ilə bağlı təkliflərin irəli sürülməsi:

Hesabat dövründə İctimai Şuraya daxil olan müraciətlər təhlil edilmiş və bu əsasda ölkə ərazisində olan miqrantların inteqrasiyasına dair təkliflər irəli sürülmüşdür. Təkliflərin böyük hissəsi DMX-nin dəstəyi ilə həyata keçirilmişdir. Bunlarla yanaşı, İctimai Şura tərəfindən qanunvericiliyin və müvafiq fəaliyyətlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər Dövlət Miqrasiya Xidmətinə bildirilmişdir.

DMX yanında İctimai Şuranın təşəbbüsü və

Hesabat dövründə İctimai Şuranın geniş tərkibdə iştirakı və təmsilçiliyi ilə aşağıdakı tədbirlər keçirilmişdir:

**təşkilatçılığı ilə keçirilən
tədbirlər:**

21 fevral 2022-ci il: Əcnəbi miqrantları işə cəlb edən şirkət və müəssisələrin nümayəndələri, hüquq firmalarının əməkdaşları və müstəqil vəkillər üçün “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında qanuni əsaslarla olmaq və yaşamaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədlər” mövzusunda təlim-seminar (məsul şəxs: Azər Allahverənov);



05 mart 2022-ci il: “Miqrasiya məktəbi – 4” layihəsi çərçivəsində Miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda seminar (məsul şəxs: Azər Allahverənov);

10 mart 2022-ci il: Turizm sahəsində çalışan özəl müəssisələrin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Turizm miqrasiya mobilliyinin növü kimi” mövzusunda dəyirmi masa (məsul şəxs: Habil Niftalı);

10 mart 2022-ci il: Azərbaycan Texniki Universitetində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə maarifləndirici seminar (məsul şəxs: Vidadi Fətullayev);

18 aprel 2022-ci il: Ağdam rayonunda və Gəncə şəhərində yaşayan məcburi köçkün icmalarında “Məişət zorakılığı və ondan qorunma yolları” silsilə maarifləndirmə tədbirləri (məsul şəxs: Şərqiyyə Dadaşova);

23 aprel 2022-ci il: Azərbaycan Texniki Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində maarifləndirici seminar (məsul şəxs: Vidadi Fətullayev);



28 aprel 2022-ci il: “Ölkə ərazisində sığınacaq axtaran şəxslərin Azərbaycan cəmiyyətinə inteqrasiyası” mövzusunda seminar (məsul şəxs: Azər Allahverənov);

12 may 2022-ci il: “Ölkə ərazisində məskunlaşan əcnəbilərin inteqrasiyana dair” keçirilmiş ictimai müzakirə (məsul şəxs: Azər Allahverənov);

20 may 2022-ci il: “Azərbaycanda təhsil alan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dair” mövzusunda ictimai müzakirə (məsul şəxs: Azər Allahverənov);



21 may 2022-ci il: Ağdam və Ağcabədi rayonlarının ərazisində məskunlaşan məcburi köçkün icmalarında “Erkən nikah və onun fəsadları” mövzusunda silsilə maarifləndirmə tədbirləri (məsul şəxs: Şərqiyyə Dadaşova);

23 may 2022-ci il: Gəncə Şəhər Heydər Əliyev Mərkəzində

“Azərbaycanın Qərb bölgəsində miqrasiya idarəçiliyi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa (məsul şəxs: Azər Allahverənov);

24 may 2022-ci il: Azərbaycan Dövlət Aqrar Universitetinin konfrans zalında Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin əcnəbi tələbələri ilə görüş;

31 may 2022-ci il “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin tədbiri (məsul şəxs: Azər Allahverənov);

14 iyun 2022-ci il: Dövlət Miqrasiya Xidmətinin 50–dən çox əməkdaşı üçün “Miqrasiya proseslərinin idarə olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu” və “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları” mövzularında təlimlər (məsul şəxs: Azər Allahverənov);

25 avqust 2022-ci il: İctimai Şuranın Məcburi köçkünlərlə iş üzrə İşçi Qrupunun təşəbbüsü ilə Ağdam rayonunun Quzanlı, Bənövşələr, Dördyol-1 və Dördyol-42 məcburi köçkün qəsəbələrində yaşayan sakinlər arasında miqrant ailələrində erkən nikah və onun fəsadları aspektləri barədə silsilə təlimlər (məsul şəxs: Şərqiyyə Dadaşova);



30 sentyabr 2022-ci il: İctimai Şuranın müvafiq işçi qrupunun təşəbbüsü ilə Ağcabədi şəhərində fəaliyyət göstərən məcburi köçkün icmalarında narkomaniya və onun fəsadları barədə təlim (məsul şəxs: Şərqiyyə Dadaşova);

18 oktyabr 2022-ci il: İctimai Şuranın Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun təşəbbüsü ilə əlilliyi olan bir qrup əcnəbi ilə görüş (məsul şəxs: Səbinə Kərimova);

11 noyabr 2022-ci il: Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən nümayəndələri üçün “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda seminar (məsul

şəxslər: Azər Allahverənov və Vidadi Fətullayev);

15 noyabr 2022-ci il: Turizm qurumlarının nümayəndələri üçün “Miqrasiya qanunvericiliyi sahəsində yeniliklər və elektron resurslardan səmərəli istifadə” mövzusunda seminar (məsul şəxslər: Azər Allahverənov və Həbil Niftalı);

29 noyabr 2022-ci il: Azərbaycanda yaşayan əcnəbi miqrantların yerli cəmiyyətə inteqrasiyasının aktual aspektlərinə dair ictimai müzakirə (məsul şəxs: Azər Allahverənov);

03 dekabr 2022-ci il: “Miqrasiya Könüllüsü” İctimai Birliyinin fəalları üçün “Azərbaycanda miqrasiya prosesləri: dünən, bu gün və sabah” mövzusunda mühazirə (məsul şəxslər: Azər Allahverənov və Aydan Həşimova).



***Müxtəlif tədbirlərdə
İctimai Şura üzvlərinin
iştirakı:***

Hesabat dövründə İctimai Şuranın üzvlərinin iştirakı ilə aşağıdakı tədbirlər və səfərlər təşkil edilmişdir:

18 fevral 2022-ci il: İctimai Şuranın (tam heyətlə) BMT-nin Azərbaycanda Miqrasiya üzrə şəbəkəsinin Beynəlxalq Miqrasiya İcmalı Forumu ərəfəsində 14-18 fevral 2022-ci il tarixlərdə keçirdiyi Miqrasiya Həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə iştirakı;

16 mart 2022-ci il: İctimai Şuranın nümayəndə heyətinin (Azər Allahverənov, Lamiyə Kərimova, Aydan Həşimova, Vidadi Fətullayev və Həbil Niftalı) “İnkluziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik Tərəfdaşlıq” mövzusunda DMX tərəfindən təşkil olunan beynəlxalq tədbirdə iştirakı;

29 mart 2022-ci il: Miqrasiya Siyasətinin İnkışafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə Ev təsərrüfatlarında işləyən miqrantın statusunun tənzimlənməsi ilə

bağlı İşçi Qrupunun müzakirəsində iştirak (iştirakçı: Azər Allahverənov);

25 aprel 2022-ci il: İctimai Şuranın sədri A.Allahverənovun DMX-nin “Azərbaycanda vətəndaşsızlıq məsələləri üzrə İşçi Qrupu”nun iclasında iştirakı;

28 iyun 2022-ci il: İctimai Şuranın üzvləri V.Fətullayevin və H.Niftalının bir qrup QHT nümayəndələrinin tərkibində Şuşa şəhərinə səfəri;

28 iyun 2022-ci il: MSİBM-nin təşkilatçılığı ilə “Miqrasiya Siyasəti Dövriyyəsi” mövzusunda keçirilən yekun seminarda iştirak (iştirakçı: Azər Allahverənov);

30 iyun 2022-ci il: DMX-nin və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Post-Beynəlxalq Miqrasiya İcmalı Forumunun nəticələrinin müzakirəsində iştirak və “İlk Beynəlxalq Miqrasiya İcmalı Forumundan (İMRF) təəssüratlar və bütöv hökumət və cəmiyyət yanaşması nəzərindən İMRF-in Tərəqqi Bəyannaməsi” ilə bağlı çıxış (məsul şəxs: Azər Allahverənov).

18 iyul 2022-ci il: “Miqrasiya Məktəbi – 4” layihəsinin başa çatması ilə əlaqədar yekun təbirdə iştirak (iştirakçı: Azər Allahverənov);



28 iyul 2022-ci il: BMqT-nin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə keçirilən “İnsan alverinə qarşı mübarizə: fəaliyyət və perspektivlər” mövzusunda konfransda iştirak (iştirakçı: Azər Allahverənov);

16 sentyabr 2022-ci il: Reintegrasiya üzrə İşçi Qrupun iclasında iştirak (iştirakçı: Azər Allahverənov);

28 sentyabr 2022-ci il: “Şuşa ili” çərçivəsində Azərbaycanda səfərdə olan “Erasmus+” proqramının təmsilçiləri olan əcnəbi tələbələr ilə “Miqrantların və qaçqınların integrasiya alətləri, metodları və təcrübələr mübadiləsi” mövzusunda görüşdə iştirak (iştirakçı: Azər Allahverənov);

07 oktyabr 2022-ci il: İctimai Şuranın geniş heyətinin və tərəfdaşların iştirakı ilə İşgüzar səhər yeməyi;

14-15 noyabr 2022-ci il: Miqrasiya üzrə Regional Təlim Mərkəzi layihəsi çərçivəsində təşkil edilən “Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə” mövzusunda keçirilən 2 günlük təlim (iştirakçı: Lamiyə Kərimova);

20 noyabr 2022-ci il: “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi tərəfindən təşkil olunan “İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda keçirilən konfransda iştirak (iştirakçı: Azər Allahverənov);

30 noyabr 2022-ci il: “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsinin icrasını həyata keçirən MSİBM-in layihənin 1-ci komponenti olan «Miqrasiya idarəçiliyi: Siyasət gündəliyi və onun icrası» çərçivəsində ev təsərrüfatında işləyən miqrantların (dayələr, baxıcılar, ev xadimləri və s.) statusunun tənzimlənməsi ilə bağlı təcrübənin öyrənilməsi məqsədilə seçilmiş Avropa İttifaqı ölkələrinin təcrübəsinin bölüşdürülməsi üçün seminar (iştirakçı: Azər Allahverənov);

11 dekabr 2022-ci il: İctimai Şuranın geniş heyətinin və tərəfdaşların iştirakı ilə İşgüzar səhər yeməyi;

16 dekabr 2022-ci il: Beynəlxalq Miqrant Günü ilə bağlı təşkil edilmiş tədbirdə iştirak (iştirakçılar: Azər Allahverənov, Aydan Haşımova, Səbinə Kərimova, Elçin Şirinov, Zəminə Səfərova);

17 dekabr 2022-ci il: Bakı Gənclər Mərkəzinin gəncləri üçün “İnsan alveri ilə mübarizə: dünən, bu gün və sabah” mövzusunda mühazirə (məruzəçi: Azər Allahverənov);



19 dekabr 2022-ci il: Beynəlxalq Miqrant Günü münasibətilə Azərbaycan Universitetinin tələbələri üçün “Azərbaycanda

miqrasiya prosesləri” mövzusunda mühazirə (məruzəçi: Azər Allahverənov);

20 dekabr 2022-ci il: BMT-nin Miqrasiya üzrə Şəbəkəsinə üzv olan tərəfdaşların görüşü (iştirakçı: Azər Allahverənov);

29 dekabr 2022-ci il: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Dövlət Miqrasiya Xidməti ilə birgə təşkil etdiyi “Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən QHT-lərin dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” mövzusunda müzakirə (iştirakçı: Azər Allahverənov).

Sorğuların keçirilməsi:

Hesabat dövründə əsasən aşağıdakı istiqamətlər üzrə sorğular keçirilmişdir:

2022-ci il yanvar-mart ayları: İctimai Şuranın Gənclərlə iş üzrə İşçi Qrupunun iştirakı ilə Azərbaycanda yaşayan əcnəbilər arasında sorğu keçirilmişdir. Belə ki, Qrupun fəaliyyətinə cavabdeh olan “Miqrasiya Könüllüsü” İctimai Birliyinin keçirdiyi sosial sorğu çərçivəsində miqrantların ölkədə onlar üçün yaradılan şəraitlə bağlı təəssüratları dinlənilmiş, mövcud problemləri, ehtiyacları, qaygıları ilə bağlı anketdə müvafiq qeydlər aparılmış və əldə olunmuş məlumat sistemləşdirilmiş şəkildə Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir.

2022-ci il fevral-mart ayları: “Psixoloji Reabilitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Bakı şəhərində məskunlaşmış əcnəbilərin psixoloji adaptasiyasına və onların cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi çərçivəsində Bakı şəhərində uzun müddətə məskunlaşan **50 əcnəbi miqrant** arasında sorğu keçirilmiş və onların psixoloji vəziyyəti dəyərləndirilmişdir.

Monitorinqlərin keçirilməsi:

Hesabat dövründə İctimai Şuranın üzvləri tərəfindən monitorinqlərin keçirilməsi fəaliyyəti çərçivəsində aşağıdakı işlər yerinə yetirilmişdir:

23-24 may 2022-ci il: İctimai Şuranın üzvləri (A.Allahverənov, L.Kərimova, A.Haşimova, V.Fətullayev, Ş.Dadaşova və S.Kərimova) Gəncə şəhərində fəaliyyət göstərən regional miqrasiya idarəsinin fəaliyyəti ilə tanış olmuşlar. Burada İctimai Şura üzvlərinə regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, göstərilən elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Səfər çərçivəsində Gəncədə yeni istifadəyə verilmiş ASAN-2 xidmət mərkəzində də olan iştirakçılara ümumi işin təşkili, həmçinin miqrasiya bölməsinin fəaliyyəti ilə bağlı məlumat verilmişdir. Monitorinq nəticələrinə əsasən DMX rəhbərliyinə təkliflər təqdim

olunmuşdur.



27 dekabr 2022-ci il: İctimai Şuranın üzvləri (E.Şirinov və H.Niftalı) DMX-nın Bakı şəhər Qanunsuz Miqrantların Saxlanması Mərkəzinə 27 dekabr 2022-ci il tarixdə səfər etmiş və oradakı vəziyyətlə tanış olmuşlar. Keçirilən monitoring zamanı Mərkəzdə saxlanılan miqrantların hüquq və azadlıqlarının mövcud qayda və prosedurlara uyğun təmin edildiyi müəyyən edilmişdir. Belə ki, Monitoring qrupunun üzvləri Mərkəzin inzibati binası, görüş otağı, daktiloskopik qeydiyyatın aparıldığı otaq, yataqxana tipli yaşayış binaları, müsahibə otağı, sanitariya-təmizləmə otağı, yeməxana, kitabxana, istirahət otağı, idman meydançası, uşaqlar üçün oyun meydançası, tibb məntəqəsi və digər yerlərlə tanış olmuşlar. İctimai Şuranın üzvlərinin suallarını cavablandıran miqrantlar onlara yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

Çap məhsullarının hazırlanması:

Ölkə ərazisində yaşayan miqrantların inteqrasiyasını sürətləndirəcək faydalı məlumatı ehtiva edən beş mövzuda və üç dildə ümumi tiraj sayı 7300 ədəd olan maarifləndirici buklet və 350 ədəd tirajla "Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına dair Bələdçi" adlı metodik tövsiyə şəklində əyani vəsait çap edilmişdir. Bütün çap məhsullarının mətni Dövlət Miqrasiya Xidməti, dizayn versiyaları isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmışdır. Çap məhsullarında miqrasiya qanunvericiliyindən irəli gələn əsas qaydalar barədə məlumat sistemləşdirilmiş şəkildə təqdim edilmişdir. Bukletlərdə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyən əcnəbilərə faydalı məlumat aşağıdakı mövzular üzrə təqdim olunmuşdur:

- Əcnəbilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına dair faydalı məlumat (Azərbaycan, rus və ingilis dillərində) – 2100 ədəd;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olmasına dair (Azərbaycan, rus və ingilis dillərində) – 2100 ədəd;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyəti (Azərbaycan, rus və ingilis dillərində) – 2100 ədəd;
- Azərbaycanda yaşayan əcnəbilərin hüquq və vəzifələri (rus və ingilis dilində) – 500 ədəd;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamasına dair (rus və ingilis dilində) – 500 ədəd.



KİV-lə əməkdaşlıq və sosial mediada nəşrlər:

Hesabat dövründə Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlıq əlaqələri davam etdirilmiş, əcnəbilərin qeydiyyatı, vətəndaşlıq məsələləri, turizm sektorunda mövcud vəziyyət, xarici ölkələrə miqrasiya, əmək miqrasiyası və digər mövzular barədə ətraflı məlumat verilmişdir.

Hesabat dövründə www.azertag.az, www.apa.az, www.ayna.az, www.zerkalo.az, www.azpolitika.info, www.baki-xeber.com, www.bizim.media, www.haqqin.az, www.musavat.com, www.injuria.az, www.qaynarinfo.az, www.minval.az, www.oxu.az, www.sherg.az, www.sputnik.az, www.teref.az, www.bbc.com, www.bizimyol.info, www.modern.az, www.dalma.news, www.boyukmillet.com, www.lent.az, www.kavkaz-uzel.eu, www.cebheinfo.az, www.ictimaişura.az və digər informasiya agentlikləri daxil olmaqla 25 informasiya

resursunda, ümumilikdə 78 material yerləşdirilmişdir.

Bununla yanaşı İctimai TV, ARB, ARB24, AXCTV, BakuTV, ToplumTV, CBCTV, İqtisadiforum.TV, RealTV, Azadlıq Radiosu TV və Xabar24TV (Qazaxıstan Respublikası) televiziya kanallarında DMX yanında İctimai Şuranın məlumatına istinadən, ümumilikdə 31 reportaj yayımlanmışdır.

Hesabat dövründə İctimai Şuranın xətti ilə keçirilmiş tədbirlər barədə məlumat www.azertag.az, www.migration.gov.az, www.aktor.az, www.gunaz.tv, www.avrasiyanet.az, www.xalqcebhesi.az, www.dunyaxeber.org, www.sosialmedia.az və digər saytlar daxil olmaqla 27 informasiya portalında 177 link altında yerləşdirilmişdir.

Təltif və fərmanlar:

Hesabat dövründə İctimai Şuranın sədri Azər Allahverənov "İctimai iştirakçılığın təmin edilməsində aktiv fəaliyyətə görə" İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (20 noyabr 2022-ci il).

İctimai Şura nəzdində fəaliyyət göstərən İşçi Qruplar:

İctimai Şuranın nəzdində aşağıdakı İşçi Qruplar fəaliyyət göstərmişdir:

1. Əcnəbilərin inteqrasiyası (məsul şəxs: Azər Allahverənov);
2. Əmək miqrasiyası (Lamiyə Kərimova);
3. Qanunvericiliyin təkmilləşdirilməsi (Elçin Şirinov);
4. Sığınacaq axtaran şəxslərin işləri (Zəminə Səfərova);
5. Reinteqrasiya və qayıdış işləri (Şərqiyyə Dadaşova);
6. Readmissiya olunmuş şəxslərin işləri: (Habil Niftalı);
7. Təhsil məsələləri (Vidadi Fətullayev);
8. Miqrantlara psixoloji dəstəyin göstərilməsi (Lamiyə Kərimova);
9. Gənclərlə iş (Aydan Haşımova);
10. Maarifləndirmə, təbliğat və təşviqat işləri (Azər Allahverənov);
11. Miqrantların tibbi təminatının təşkili (Səbinə Kərimova);
12. Vətəndaşlığı olmayan şəxslərə hüquqi yardımların göstərilməsi (Elçin Şirinov və Habil Niftalı).



<https://www.facebook.com/dmxyanindaictimai.shura>



smspubliccouncil2015@yahoo.com



Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura



+994 (55) 603 30 72

